

İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ FİTOSANİTAR VƏZİYYƏT VƏ BİTKİ MÜHAFİZƏSİ TƏDBİR'LƏRİNİN PLANLAŞDIRILMASI

Aynur Rəsulova

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi

Kiçik Qafqazın cənub-şərq hissəsində yerləşən, dağlıq relyefə malik Qarabağın özünəməxsus iqlim və landaştı, zəngin növmüxtəlifliyinə malik bitki örtüyü və heyvanat aləmi vardır. Qarabağ ərazisi müxtəlif meşələri, nadir bitki və heyvan növləri ilə məşhur olub, özünün flora və fauna müxtəlifliyinə görə respublikamızın zəngin ərazilərindəndir. Eyni zamanda region aqrar üstünlüyü baxımdan da əlverişlidir.

İşğaldan əvvəlki dövrədə Qarabağ ərazisi yüksək kənd təsərrüfatı göstəricilərinə malik idi. Öl-kədə taxıl, pambıq, üzüm, ət və süd, yun və barama istehsalının çox hissəsi həmin ərazilərin payına düşürdü. Zəngin floraya malik olan Qarabağ ərazisində 2000-dən çox bitki növü – meşə gilası, dağdağan, xarıbülbül, palhd, şabalıd, şümsad, armud, şərqi fistığı, vələs, ağaçqayın, ayı findığı, qoz, şərqiçinəri və s. rast gəlinirdi. Torpaqlarımızın işğalından sonra Qarabağın ümumi ərazisinin 36%-ə qədəri meşəliklərdən ibarət idi.

İşğaldən nəticəsində minlərlə hektar əkinçiyarları ərazi hərbi tullantıllarla çirkəndirilmiş, Azərbaycan iqtisadiyyatına və dünyadan genefonduna milyardlarla manat həcmində ziyan vurulmuş, qiymətli ağac növləri Ermənistan ərazisindən daşınmış, qəsdən yanğınlara törədilmiş, nadir meşə örtüyü məhv edilmişdir. Regionda yüzilliliklər ərzində xalq tərəfindən yaradılmış ənənəvi bitki sortlarının əksəriyyəti işğal nəticəsində məhv olmuş, bir qismi isə ermənilər tərəfindən özünükülləşdirilmişdir.

İşğaldan azad olunmuş ərazilərin uzun müddət fitosanitar nəzarətdən kənardan qalması bölgədə fitosanitar sabitliyin pozulmasına zəmin yaratmaqla kənd təsərrüfatı əkinləri üçün xüsusi təhlükəli zərərli orqanizmlərin geniş ərazilərdə yayılmasına səbəb olmuşdur.

İşğaldan azad olunan ərazilərin təbii ehtiyatları, xüsusiilə kənd təsərrüfatı potensialı ölkəmizin iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu torpaqlar üzümçülükdə, tütünçülükdə, pambıqcılıqdır, baramaçılıqdır, meyvə-tərəvəz, bostançılıq və heyvandarlığın inkişafı üçün böyük potensiala malikdir. Xatırladaq ki, Füzuli, Ağdam rayonları işğaldan əvvəlki dövrlərdə pambıq, taxıl, üzüm istehsalına görə ölkədə aparıcı rayonlar sırasında idilər. Laçın, Kəlbəcər, Qubadlı və Zəngilanın heyvandarlıq çox inkişaf etmişdi.

İndi regionun aqrar sahədə əvvəlki şöhrətinə qaytarılması üçün kənd təsərrüfatının inkişafı ilə bağlı işlərə başlanılmışdır. Bölgədə ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalı üçün də böyük potensial vardır. Bu sektorada aparılacaq tədbirlər kənd təsərrüfatının dinamik inkişafı üçün əlverişli zəmin yaradacaqdır.

Hazırda AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin idarəetməsində olan Respublika Bitki Mühafizəsi Mərkəzinin xüsusi təyinatlı ekspedisiya qrupu işğaldan azad olunmuş ərazilərdə icazə verilən marşrutlar üzrə mütəmadi olaraq fitosanitar müşahidələr aparır. 30 il ərzində əkinaltı torpaqlar, meşələr, xüsuslu mühafizə olunan ərazilərdə erməni vandalizminin ekosistemə və aqrolandşafta vurduğu ziyanın höcmi böyükdür. Mütəxəssislərimiz Qarabağda fitosanitar mühitin öyrənilməsinə, mandatımıza uyğun bitki mühafizə tədbirlərinin aparılmasına dair tərtib olunmuş tədbirlər planı üzrə Qubadlı, Zəngilan, Cəbrayıllı və Füzuli rayonlarının inzibati ərazilərində müxtəlif növ karantin tətbiq olunan və potensial təhlükəli zərərli orqanizmlərin populyasiyalarını aşkarlamışlar. Hazırda ərazilərdə biomüxtəlifliyin qorunması, pestisidlərdən istifadəyə dair Beynəlxalq Konvensiyasının qəbul etdiyi müddəalara uyğun olaraq daha innovativ bitki mühafizə tədbirlərinin aparılması üzrə layihələr işlənilir.